

Müqayisəli ədəbiyyatşünaslıq

Abay yaradıcılığının Azərbaycanda tədqiqinə dair

Ağahüseyin Şükürov

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: agahuseyn.shukurov@mail.ru

Annotasiya. Məqalədə görkəmli qazax şairi Abay Kunanbayevin həyat və yaradıcılığının Azərbaycanda tədqiqinə dair müləhizələrə yer verilir. Azərbaycan-qazax ədəbi əlaqələri istiqamətində aparılan tədqiqatlardan bəhs olunur. Yazında Azərbaycan alimlərinin qazax ədəbi haqqında fikir və mülahizələri şərh edilir.

Açar sözlər: Abay Kunanbayev, şair, Azərbaycan, qazax, ədəbi əlaqələr

Məqalə tarixçəsi: göndərilib – 05.01.2022; qəbul edilib – 15.01.2022

About the research of the creativity of Abay in Azerbaijan

Aghahuseyn Shukurov

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: agahuseyn.shukurov@mail.ru

Abstract. In the article it is presented the considerations about the researches in Azerbaijan of the life and creativity of Abay Kunanbayev, prominent Kazakh poet. It is dealt with the researches in the field of Azerbaijani-Kazakh literary relations. In the article is explained the views and opinions of Azerbaijani scholars about the Kazakh writer.

Keywords: Abay Kunanbayev, poet, Azerbaijan, Kazakh, literary relations

Article history: received – 05.01.2022; accepted – 15.01.2022

Giriş / Introduction

Böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin çoxcəhətli və rəngarəng lirikası qazax xalqının XIX-XX əsrlərdə əldə etdiyi milli mənəvi sərvətidir. Üç poema, 45 nəşr əsəri yaxşı da, Kunanbayev türk xalqlarının böyük lirik şairidir. XIX əsr dünya poeziyasının bənzərsiz lirik təməyülü, həqiqi vətəndaşlıq lirikasıdır. XIX əsr qazax xalq həyatı onun lirikasında və poemalarında bütün ziddiyətləri, koloriti, et-

nopsixologiyası ilə əks olunub. Akademik İsa Həbibbəyli bu cəhəti ön plana çəkərək yazar: “*Abayın poemalarında da çətin və məşəqqətli həyatın ağır səhnələri göz öünüə gətirilmiş, xalqın əzabdan xilas olmasının zəruriliyi fikri irəli sürülmüşdür.*” “İskəndər”, “Maqsud” və “Əzim haqqında nağıl” poemaları XIX əsrda qazax ədəbiyyatında meydana çıxmış mənzum hekayətçiliyin poemaya doğru inkişafını əks etdirən

yeni tipli bədii əsərlərdir. Şeirlərində cəhaləti və ədalətsizliyi poetik cəhətdən ümumiləşdirilmiş şəkildə mənalandıran Abay, poemalarında

həmin motivləri canlı və ibrətamız hayatı hadisələri vasitəsi ilə təsvir etmişdir” [1, s.9].

Əsas hissə / Main Part

Qeyd etdiyimiz kimi, Abay XIX əsrin böyük sənətkarı və qüdrətli şəxsiyyəti idi, Abaylıq isə Muxtar Auezovun “Abay” (I kitab) və “Abayın yolu” (II kitab) romanlarında yaratdığı Abay surəti sayəsində XX əsrin əzəmətli şəxsiyyəti olmuşdur. Rus ədəbiyyatşünası Zoya Kedrina yazır: “*Abay obrazı müəllisin idealı idi. Bu obrazın arxasında onun portretinin çizgilərini, düşüncə, arzu və istəklərini görmək olar. O da Abay kimi xalqının maariflənməsini arzu edirdi. Abay Ayez babasının qohumu və dostu olmuşdu. Köçəri qazax ailəsi olmasına baxmayaraq, babası öz övladlarının savadlanmasını arzulayır, Abayın şeirlərini nəvələrinə əzbərlədirdi. Auezov uşaqlıq və gənclik illərində şahidi olduğu hadisələri Abay dövrü ilə bağlayıb canlı, real-bədii səhnələr yaratmışdı*” [2, s.76]. Muxtar Auezov “Abay” epopeyasında təkcə Abayın mühitini, əlaqələrini, nəslinin tələyini yox, həm də XX əsrin əvvəllərində qazax hayatında baş verən olayları qələmə almışdır. Beləliklə, “Abay”ın hər iki kitabı qazax xalq hayatının bədii ensiklopediyası, qazax mənəvi varlığı, onun etnik və etnopsixoloji xüsusiyyətlərinin bədii tarixi haqqında gerçək salnamə idi. Təsadüfi deyil ki, “Abay” və “Abayın yolu” o zaman SSRİ-də ən böyük mükafata – “Lenin mükafatı”na layiq görülmüşdür. Bu roman həm də türkün iftixarı olan Böyük Çöl haqqında qəmli və bədii-fəlsəfi hekayətdir.

Professor Abay Kunanbayev haqqında məqaləsinə “Abay – ədəbiyyatın dan ulduzu” [2, s.43] adlandırıb. O, həqiqətən ədəbiyyatın dan ulduzu idi və bu ulduz düz bir əsr özündən sonra qazax milli mədəniyyətinə işiq saçdı, çünkü o, zirvədə idi.

Abay Kunanbayevin hayatı, mühiti və irlisinin tədqiqi sahəsində, ümumən Azərbaycan-qazax ədəbi əlaqələrinin öyrənilməsi baxımından Bakı Dövlət Universitetinin professori Firuzə Ağayevanın xidmətləri böyükdür. Onun müstəqillik dövründə, dalbadal çap olunmuş “Abay, şəxsiyyəti və ədəbi irsi” (2010) və “Abay və Azərbay-

can” (2011) monoqrafiyaları bu sahədə atılmış dəyərli addımlardır. Akademik İsa Həbibbəyli bu barədə belə yazır: “*Azərbaycan xalqı dövlət müstəqilliyi dövründə Abay Kunanbayevin hayatı və yaradıcılığı ilə filologiya elmləri doktoru Firuzə Ağayevanın 2010-cu ildə Bakıda çap edilmiş “Abay: şəxsiyyəti və ədəbi irsi” monoqrafiyası vasitəsi ilə daha əsaslı şəkildə tanış olmaq imkanı qazanmışdır. Monoqrafiyada Abayın hayatı, mühiti, şəxsiyyəti və zəngin yaradıcılığı dərindən və sistemli surətdə tədqiq edilərək, yüksək qiymətləndirilmişdir*” [1, s.12].

Göyərçin Mustafayevanın “Abay Kunanbayevin hayatı və ədəbi irsi dünya tədqiqatçılarının əsərlərində”, Turan Teymurun “Abay Kunanbayev Azərbaycan ədəbiyyatşunaslığında” və professor Firuzə Ağayevanın “Abayın poemaları Azərbaycan dilində” məqalələri təkcə Abayşunaslığın deyil, ümumən Azərbaycan-qazax ədəbi əlaqələrinin dəyərli faktlardır.

Göyərçin Mustafayevanın məqaləsi zəngin tədqiqat və xeyli zəhmət hesabına yazılıb. Elə buna görə də Abay Kunanbayevin beynəlxalq nüfuzunu kifayət qədər eks etdirir. Müəllif konkret fikirlər irəli sürür: “*Abay qazax-Avropa ədəbi əlaqələri tarixində rus, polyak, alman, ingilis klassiklərinin poetik tərcümələri ilə xüsusi bir səhifə yazdı. M.Lermontovun incə lirikası, A.S.Puşkinin şirin dili, İ.Krilovun satirası, Y.Volonski və A.Mitskeviçin zərifliyi Abayın poetik dühasına tabe oldu*” [3, s.100].

“*Mişel Monteskyenin məşhur “Təcrübələr” əsərinin girişi ilə böyük şair Abay Kunanbayevin “Qara söz”ü sanki eynilik təşkil edir*” [3, s.101].

“*Abay Kunanbayevin əsərlərinin xarici ölkələrin ədəbi müstəvisinə çıxması keçən əsrin 1950-ci illərində başlayır. 1958-ci ildə Ha Huangsanqin müqəddiməsi ilə Çində “Abay Kunanbayev. Üç poema” toplusu nəşr edildi*” [3, s.102].

“*Avropa ölkələrindən 1959-cu ildə Çexoslovakiyada Abay Kunanbayevin “Qara söz” kita-*

bi çex dilində çap edildi” [3, s.102]. Bu kimi mülahizələr Goyərçin Mustafayevanın adıçəkilən yazısında geniş şakıldə yer alır.

Azərbaycanda Abay Kunanbayev irlsinin müasir tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Turan Teymur “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri” monoqrafiyasında və adıçəkilən məqaləsində Abayın Azərbaycan ədəbi-nəzəri fikrində hansı səviyyədə əks olunduğunu göstərir. Məqalədə belə bir metodoloji qeyd yer alır: *“Abay Kunanbayevin Azərbaycanla, onun ədəbiyyat və mədəniyyəti ilə qarşılıqlı əlaqələr problemini şərti olaraq aşağıdakı qruplara ayırmaq mümkündür: birinci, əsərlərinin dilimizə tərcüməsi; ikinci, onun həyat və yaradıcılığının milli filologiya elmində araşdırılması; üçüncü, əsərlərinin Azərbaycan ədəbiyyatının oxşar nümunələri ilə tipoloji baxımdan tədqiqi”* [3, s.11].

Turan Teymurun tədqiqatlarında keçən əsrin 50-60-ci illərindən başlayaraq Azərbaycan Abayşunaslığının mənzərəsi sərgilənir. Turan Teymur yazır: *“1970-ci ildə Azərbaycanda böyük qazax yazıçısı və mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 125 illik yubileyinin qeyd olunması ilə bağlı Mir Cəlal Paşayevin sədrliyi ilə komissiya yaradılmış və respublikada həyata keçiriləcək əsas tədbirlərin planı təsdiq olunmuşdur”* [3, s.111]. Bu fakt qazax-Azərbaycan ədəbi əlaqələrinin nə qədər sıx olduğunu əks etdirir.

1954-cü ildə böyük yazıçı və alim Muxtar Auezovun “Abay” romanı Ələkbər Abbasov tərəfindən dilimizə tərcümə olunur. Bununla da XX əsrin ikinci yarısında Azərbaycan-qazax ədəbi əlaqələri tarixində yeni səhifə açılır və yeni mərhələ başlanır. “Abay” Azərbaycan ədəbi mühitində doğma bir əsər kimi qarşılanır, oxucuların sevimli kitabına çevrilir. Abay obrazı türkəsilli Azərbaycan oxucusuna dərin təsir göstərir. O, ədəbi-tarixi şəxsiyyətin öz adı ilə böyük bir epoxanı bağlayan maraqlı nümunə idi və bizim ədəbiyyata tarixi mövzuların gəlməsinə təsirsiz qalmadı. Azərbaycan oxuları “Abay” romanı sayəsində həm qazax xalqının böyük şairi və mütəfəkkiri Abayı, həm də qazaxların mühiti, məişəti, adət-ənənələri, etnopisikologiyasını tanıya bildi.

1970-ci ildə anadan olmasının 125 illik yubiley komissiyasının planı üzrə Azərnəşrdə “Abay. Şeirlər və poemalar” kitabı çap olundu. Onun şeirləri və poemalarının tərcüməsi ilə dövrün əksər şairləri məşgul olmuşdu ki, bu da ədəbi əlaqələrin əsas faktorlarından, ədəbi istiqamətlərindən biri idi.

1954-cü ildə Muxtar Auezovun “Qazax xalqının böyük şairi” məqaləsi tərcümə olunaraq “Kommunist” (5 sentyabr) qəzetində çap edilmişdi. Bu da Abay Kunanbayevi azərbaycanlı oxucuya tanıtırmaq baxımdan olduqca qiymətli bir təşəbbüs idi. “Ədəbiyyat və incəsənət” qəzeti (14 may 1970) “Böyük qazax yazarının yubileyi” adlı panoram-informasiya tipli yazı dərc etmişdi.

Tərcümənin Azərbaycan-qazax ədəbi əlaqələrində rolundan bəhs edərkən, Abay Kunanbayevin şeir və poemalarını XX əsrin 70-ci illərində tərcümə etmiş şairlərimizi bir daha xatırlada bilərik: Süleyman Rüstəm, Məmməd Rahim, Əliağa Kürçaylı, Məmməd Araz, Mirkarim Dilbazi və başqaları bu nəcib işə əmək sərf etmişlər.

Bu baxımdan istedadlı şair Əliağa Kürçaylının xidmətlərini xüsusi qeyd etməliyik. (Bu barədə bax: Pərvanə Məmmədova. “Əliağa Kürçaylı Abay lirikasının Azərbaycan dilinə tərcüməçisi kimi”. “Müqayisəli ədəbiyyatşunaslıq” məc., 2020, № 2, s.133-137).

Abayın XX əsrin 70-ci illərində çap olunmuş kitabı üçün “İskəndər” poemasını Novruz Gəncəli, “Maqsud” poemasını Qasim Qasimzadə, “Özim haqqında nağıl” əsərini isə Ələkbər Ziyatay Azərbaycan dilinə tərcümə etmişlər. Əlbəttə, bu tərcümələrin bədii keyfiyyəti eyni deyildi. Lakin hamısı birlikdə Azərbaycan-qazax ədəbi əlaqələrinin qiymətli faktları hesab oluna bilər.

Bəzi araşdırıcıları xüsusi qeyd etməyi özümüşə borc bilirik. Onlardan biri türk xalqları ədəbiyyatlarının sistemli tədqiqatçısı, professor Elman Quliyevin 2020-ci ildə Ankarada TÜRKSOY layihəsi ilə çap olunmuş “Abay Kunanbayev” kitabıdır. Onun “Türk xalqları ədəbiyyatı” monoqrafiyası ədəbi aləmə məlumdur. Abayın 175 illiyi münasibətilə çap olunmuş bu əsər “Giriş”, “Abay Kunanbayevin həyatı”, “Abay Kunanbayevin lirikası”, “Abay

Kunanbayevin poemaları” və “Abay Kunanbayevin nəşri” fəsillərindən ibarətdir. Müəllif bu dolğun fəsillərdə Abay lirikasının ideya-poetik xüsusiyyətlərini, poemalarının qazax xalq həyatı və folklorla əlaqəsini, nəşrinin türk epos mədəniyyəti, nağıllar və xalq əfsanələri ilə bağlılığını diqqətlə ön plana çəkir və bütövlükdə Abay yardımıcılığının XIX-XX əsrlər qazax mədəniyyətinə səmərəli təsir prioritetlərini qeyd edir.

Ümumən, Azərbaycanın türk xalqları ilə ədəbi temasları, xüsusən Qazaxistan ədəbi-mədəni həyatı ilə əlaqələrinin öyrənilməsi baxımından professor Nizami Məmmədov-Tağısoyun araşdırmları elmi əhəmiyyətə malikdir. O, həm də tərcüməçi və tərcümə nəzəriyyəçisi, şair kimi fəaliyyət göstərir. Onun «Karakalpakskaya literatutypa» (2007), “Qaraçay ədəbiyyatı” (2016), “Koblandı Batır” (2017, tərcüməsi və şərhi), “Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa” (2019) kitabları bu istiqamətdə son zamanlar ərsəyə gəlmış diqqətəlayiq faktlardır...

Abay Kunanbayevin üç poeması – “İskəndər”, “Maqsud” və “Əzim haqqında nağıl” həm qazax, həm də tərcümə sayəsində XX əsrin 70-ci illərindən sonra Azərbaycan poema janrına təsisiz qalmır. Azərbaycan ədəbiyyatında poemanın ən mükəmməl nümunələri vardır: dahi Nizaminin “Xəmsə”sinə daxil olan beş möhtəşəm poema, Füzulinin ilahi məhəbbət dastanı olan “Leyli və Məcnun”, XX əsrə Səməd Vurğunun “Muğan”, “Aygün”, Məmməd Rahimin “Leninqrad göylərində”, Rəsul Rzanın “Lenin”, Bəxtiyar Vahabzadənin “Muğam”, “Şəhidlər”, Nəriman Həsənzadənin “Zümrüd quşu” əsərləri bu janrıñ bədii cəhətdən bitkin nümunələridir.

Abayın “İskəndər” poeması tarixi şəxsiyyət olan fateh Makedoniyalı İskəndərə həsr olunub. Şərq tarixində məşhur olan İskəndər haqqında ilk əzəmətli əsəri dahi Azərbaycan şairi Nizami Gəncəvi qələmə alıb. “İqbalməmə” və “Şərəfnamə” adlı iki hissədən ibarət əsərində Nizaminin məqsədi heç də işgalçı İskəndəri vəsf etmək olmamışdır.

Eləcə də Abay Kunanbayev sələfinin yolu ilə gedərək öz əsərində belə bir qayəni insanlara çatdırır ki, harada baş verməsində asılı olmayıaraq, qan tökmək, qətl və qarətlər törətmək – müharibələr bəşəriyyətin faciasıdır. Heç bir məqsədlə müharibəyə bərəət qazandırmaq olmaz.

“Maqsud” və “Əzim haqqında nağıl” əsərləri isə mövzu baxımından ənənəvi Şərq motivlərinə uyğun yazılmışdır.

Hər üç əsərdə Abayın poeziyası müdrikcəsinə səslənir:

*Cox güvənmə ağlına, lovğalıq eləmə, şah!
Yer sənə azlıq edir, nə qədər olar tamah?
Paxillığından əl çək, bəsindir tutduqların,
Axır səni məhv edər bu acgözlük, bu tamah.*

Abay bunu təkcə İskəndərə demir, üzünü ona tutub tarixə, tarixdə at oynadan bütün şahlara, fatehlərə söyləyir.

“Maqsud” iibrətamız və əxlaqi-didaktik mövzuda yazılmış poemadır. Poema ağıl, tale, aqıbat, məhəbbət, var-dövlət, nəfs problemlərinə orijinal münasibət bildirən maraqlı əsərlərdən biridir. Abay Kunanbayev bu əsərdə insan idrakını şəxsiyyət, cəmiyyət və məhəbbətin əsası hesab edir...

Poemada hadisələr Harun Rəşidin hakim olduğu Bağdad şəhərində baş verir” [4, s.60].

Bəlli olduğu kimi, bu əsərdə 500 ildən artıq hökmranlıq edən Abbasilər (750-1256) sülaləsinin 5-ci xəlifəsi Harun ər-Rəşid zamanına müraciət olunur. Mütəfəkkir bir sənətkar olaraq Abay uzaq tarixi müasirliyə, XIX əsrə gətirir, öz epoxasının ziddiyyətlərini tarixin üzərinə köçürür və nəticə çıxarır. Bu poemanın qəhrəmanı təkcə ağıllı, ləyaqətli, təmiz, vicdanlı Maqsud adlı gənc deyil, daha çox Ağıldırmışdır. Şair ağılsızlığı bəşəri bəla hesab edir:

*Ağılsızı ağıllı etmək müşkül peşədir,
Axmaqları düzəltmək?! Mənasızdır bu tədbir.
Yuxun gedər əlindən, qəm bürüyər dövrəni,
Boğazından loxmanın keçməsi də çətindir.*

Nəticə / Conclusion

Abay Kunanbayev həm qazax milli varlığına, qazax ədəbiyyatı tarixinə, həm də Azərbaycan ədəbi-tarixi mühitinə bəşəri ideyalar tərən-

nüm edən bir mütəfəkkir şair kimi daxil olub. Onun Azərbaycan-qazax ədəbi əlaqələrindəki müstəsna rolü da məhz bununla bağlıdır.

Ədəbiyyat / References

1. Həbibbəyli İ. "Böyük qazax mütəfəkkiri Abay və Azərbaycan" // "Müqayisəli ədəbiyyatşunaslıq" məc., 2020, № 2.
2. Кедрина З. Из живого источника. Очерки казахской советской литературы. Москва: Советский писатель, 1960.
3. "Müqayisəli ədəbiyyatşunaslıq" məc., 2020, № 2.
4. Quliyev E. "Abay Kunanbayev".

К исследованию творчества Абая в Азербайджане

Агагусейн Шукюров

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: agahuseyn.shukurov@mail.ru

Резюме. В статье говорится об изучении в Азербайджане жизни и творчества выдающегося казахского поэта Абая и исследованиях, ведущихся в области азербайджано-казахских литературных связей. Рассмотрены взгляды и суждения азербайджанских учёных о казахском поэте.

Ключевые слова: Абай Кунанбаев, поэт, Азербайджан, казахский, литературные связи